


“Elçin. Ömrün 75-ci baharı”



Məlumdur ki, Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək, respublika Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hər il çoxlu sayılı metodik vəsaitlər həzırlayır.

Bu yaxında kitabxana tərəfinən görkəmli Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin 75 illik yubileyi münasibətələ “Elçin. Ömrün 75-ci baharı” adlı metodik vəsait işq üzü görmüşdür. Kitabxananın bölmə müdürü, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, Respublika Nobel İnformasiya Mərkəzinin sədri Bəybalə Ələsgərovun tərtibçisi-müəllifliyi, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun elmi redaktorluğu, ADPU-nin dekanı, dos. Elnərə Mehbaliyevanın redaktorluğu ilə çap olunmuş kitabda ilk olaraq ümummilli lider Heydər Əliyevin 29 may 2003-cü il tarixli “E.İ.Əfəndiyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında” fermanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 may 2013-cü il tarixli “E.İ.Əfəndiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” və 11 may 2018-ci il tarixli “E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” sərəncamları verilmişdir.

Daha sonra ulu öndər tərəfinən ədibin 60 illik yubileyi münasibətələ “Xalq yazıçısı Elçinə” adlı təbəri öz əksini təpmişdir. Ardınca Xalq yazıçısının illər ərzində tənqid və ədəbiyyatşunaslıq sahəsində xalqa xidmət etməyə çalışması haqqında qısa fikirlərini itadə edən yazı verilmişdir.

Daha sonra Millət vəkili, akademik Nizami Cəfərovun ədib haqqında “Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübəsi”, tərtibçi-müəllifin “Ömrün 75-ci baharı” adlı məqalələri verilmişdir.

Həyatının və elmi, bədii, ictimai-siyasi fealiyyətinin əsas tərəfləri xronoloji qaydada əks olunmuş, tərcümə işləri, əsərlərinin digər dillərə tərcüməsi, tərtibçiliyi, redaktəsi, ön sözü ilə çap olunmuş kitablar, həmçinin müqafatları haqqında məlumat verilmişdir.

“Ədəbiyyat, incəsənət, dövlət xadimləri və oxucuları Elçin haqqında” adlı hissədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, akademik Məmməd Cəfər, akademik Həmid Arası, professor Mir Cəlal, Xalq yazıçısı İsa Hüseynov, akademik Bəkir Nəbiyev, Qafqaz müsəlmanlarının XII Şeyxülislami Hacı Allahşükür Paşazadə, AMEA-nın müxbir üzvü Yaşar Qarayev, akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmərəl, Qazaxıstan Xalq şairi, ictimai xadim Oljas Süleymenov, rus yazıçısı Boris Polevoy, Başqırdıstanın Xalq şairi Mustay Kərim, rumin ədəbiyyatşunası Dmitri Balan, ictimai xadim, keçmiş İstanbul Böyük Bələdiyyə başqanı Bərdədin Dalan, tənqidçi Elnərə Akindova, İstanbul Kultur Universitetinin rektoru Prof. Dursun Koçer, Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Ərtuğrul Günay, ədəbiyyatşunas-tənqidçi, professor Yevgeni Sidorov, “Belçika-Azərbaycan Evi”nin yaradıcısı və rəhbəri Bülənt Gürcam,

türk alimi, professor Metin Turan, alman türkoloqu Henrix Fişer, ordub generalı, Türkiye Silahlı qüvvələri Baş qərargahının sabiq rəisi İsmayıllı Haqqı Qaradayı, rus tənqidçisi Svetlana Aliyeva, rus tənqidçisi Alla Marçenko, ingilis ədəbiyyatşunası, tərcüməçi Ian Pierdi və digər tanınmış şəxsliyətlərin yazıçı haqqında fikirlərini itadə edən yazı verilmişdir.

“Elçin yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği” adlı metodik tövsiyə hissəsində Xalq yazıçısı Elçin anadan olmasının 75 illik yubileyi münasibətələ mədəni-maarif müəssisələrinin, o cümlədən kitabxanaların, mədəniyyət evlərinin, klubların, dram teatrlarının və digər müəssisələrin qarşısında mühüm vəzifələr darduğu qeyd edilir, geniş oxucu kütlələrini, ictimaiyyəti onun həyat və yaradıcılığı ilə tanış etmək üçün müxtəlif kütləvi tədbirlərdən, o cümlədən yaradıcılıq gecələrindən, görüsələrdən, oxucu konfranslarından, ilboyu davam edən kitab sərgilərindən, əyani və şifahi təbliğat formalarından, fotostendlərdən, məruzələrdən, səhəbətlərdən, sual-cavablardan, bibliografik xülasələrdən, teatr tamaşalarından, kinofilmlərdən və s. bu kimi ənənəvi formalardan səmərəli şəkildə istifadə etmək tövsiyə olunur.

Oxucu konfranslarının keçirilməsi qaydası, bununla bağlı kitab sərgisinin tərtibi qaydası verilmiş, yazıçı haqqında olan ədəbiyyatın qısa siyahısı sərgi üçün nümunə olaraq göstərilmişdir. Həmçinin Elçinə əsərləri, onun haqqında olan materialların mövzu kartotekası şəklində hazırlanıb oxucuların istifadəsinə verilməsi, ədibin yaradıcılığının geniş kütləyə çatdırılmasında yeni forma olan sitat sərgisindən istifadə edilməsi tövsiyə olunmuşdur.

Bundan başqa, sual-cavab formasından istifadə edilməsi məsləhət görülərək, bir neçə nümunə verilmişdir. Digər təbliğat forması kimi yaradıcılıq gecələrinin təşkilinin vacibliyi vurgulan-

mış, onların təşkili zamanı nəzərə alına bilən təkliflər qeyd olunmuşdur. Yubileyle əlaqədar olaraq kino işçilərinin Elçinə ssenariyilərə əsasında çəkilmiş kinofilmlərinin nümayiş etdirilməsi, həmçinin kitabxanalarda, klublarda, mədəniyyət evlərində yubiley münasibətələ il ərzində davam edən filmlərdən fotosərgilərin təşkili, fotosərgiyə şəkillərdən əlavə bu filmlər haqqında dövri mətbuatda çap olunmuş müxtəlif materialların da əlavə olunması, dram teatrlarında il ərzindəki tamaşalardan çəkilmiş fotoların sərgisinin nümayiş etdirilməsi tövsiyə kimi verilmişdir.

Bu hissəyə əlavə olaraq siyahı şəklində tamaşaya qoyulmuş əsərləri xronoloji qaydada verilmişdir. Teatrın adı, bədii rəhbəri, səhnələşdirən, layihə rəhbəri, kostyum dizaynəri, səhne mənəcəri, tamaşanın quruluşu rejissor, quruluşçu rəssamı, dekorasiya rəssamı, geyim rəssamı, musiqi tərtibatçısı, xoreoqrafi, bəstəkarı, piar marketinqi, fotoqrafi və digər məlumatları əks etdirir.

Sonda, ədəbiyyat siyahısında isə ədibin son illər işq üzü görmüş kitabları, məqalələri, haqqında kitablar və yaradıcılığı mövzusunda müdafiə edilmiş dissertasiyaların bibliografik təsvirləri öz əksini təpmişdir.

Dissertasiyalar əsasən Elçinə bədii nəşri, dramaturgiyası əsasında, həmçinin əsərlərinin ekran təcəssümü, dramlarının dili və üslubu, Elçinə nəşrində folklorizm, Elçin və teatr mövzularında yaradılmış sanballı tədqiqatlardır.

Kitabxanaların elmi-maariflik fealiyyətinin onların işində vacib yer tutduğunu nəzərə alaraq, istiqamətverici bu metodik vəsait müxtəlif təbliğat xarakterli tədbirlərin reallaşdırılmasını tövsiyə edərək ədibin yaradıcılığına gənc oxucuların diqqətini çəkməyə imkan verir.

Aygiin HACIYEVA,
Azərbaycan Milli Kitabxanasının
səbə müdiri, AMEA-nın doktorantı.

UNEC-də yeni tədris ilinin ilk Elmi Şurası keçirilib

UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlaması münasibətələ şura üzvlərini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.

Elmi Şurada Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini, dosent Söhrab İsayev 2017/2018-ci tədris ilinin yay imtahan sessiyasının yekunları barədə hesabatla çıxış edib. S.İsayev imtahan nəticələri ilə bağlı apelyasiya şikayətlərinin nəzərəçarpacəq dərəcədə azaldığını, ümumilikdə isə imtahanların ötən dövrlərlə müqayisədə daha mütəşəkkil təşkil olunduğunu diqqətə çatdırıb. Şurada ilk dəfə olaraq yay semestri ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, yay semestrinin təşkilində institutlaşmaya ehtiyac var.

Tədris və təlim texnologiyaları üzrə prorektor, professor Damat Bağırov UNEC-də, Dərbənd və Zaqatala filiallarında, Məlikyə-İqtisad Kollcində yeni tədris iline hazırlıqla bağlı məruzə ilə çıxış edib. Bildirilib ki, yeni tədris ilindən UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı, orta ixtisas təhsili üzrə mütəxəssis həzirlığı da həyata keçirilecek. Beləliklə də UNEC təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fealiyyəti göstərən ilk Azərbaycan universiteti olub.

Şurada 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının nəticələri də açıqlanıb. Yeni tədris ilində UNEC-e bakalavriat seviyəsi üzrə qəbul planının 92,1% yerinə yetirildiyi qeyd edilib. Ən yüksək bal toplayanların UNEC-e qəbul sayında ciddi irəliləyişin olduğunu diqqət çəkilərək, II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63%-nin (I ixtisas qrupu üzrə isə bir nəfər) seviyənin məhəz UNEC olduğu bilinir, bunun isə 2014-cü ilde müqayisədə 3,8 dəfə artırdığı xüsuslu vurgulanıb. Şurada



2018/2019-cu tədris ili üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) qəbulun nəticələri də açıqlanıb. Bildirilib ki, ölkənin ali təhsil müəssisələrinə magistratura pilləsi üzrə qəbul planı 74,87% yerinə yetirildiyi halda, UNEC-də BMDM-a qəbul planı 91,4%, Magistratura mərkəzinə 84,1%, UNEC Biznes Mərkəzində isə 97% yerinə yetirilib.

Şura üzvləri UNEC-in Zaqatala filialına daha çox abituriyent cəlb etmək məqsədilə filialda təhsil alan tələbələrin tekrar imtahanlara görə ödənişlərinin həcmiminin 25%-dən 10%-ə endirilməsi barədə qərar qəbul edib. Rusiya vətəndaşlarının UNEC-in Dərbənd filialında təhsil alması üçün əlçatanlığını artırmaq məqsədilə isə təhsil haqqının 26,000 rubl məbləğində müəyyən edilmişdir.

Daha bir dəyişiklik isə 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşriyyatlarda əsasən, platformalarına daxil olan nüfuzlu elmi jurnalarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monografiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzəre alınıb.

Daha bir dəyişiklik isə 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşriyyatlarda əsasən, platformalarına daxil olan nüfuzlu elmi jurnalarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monografiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzəre alınıb.

Şurada “Azərbaycan Dövlət

İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fealiyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sistemi haqqında qaydalar”a dəyişikliklər də təsdiq edilib. UNEC-in tədqiqat universitetinə əvərilmə istiqamətindəki strateji hədəflərinə uyğun olaraq aparılan dəyişikliklərə əsasən, sistemdə elmi fealiyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib. “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnalarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monografiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzəre alınıb.

Daha bir dəyişiklik isə 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşriyyatlarda əsasən, platformalarına daxil olan nüfuzlu elmi jurnalarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monografiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzəre alınıb.